

Ekoturizm iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayır

Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə "Qəbələ - sağlam mühit" İctimai Birliyi Balakən rayonunda "Şəki-Zaqatala regionu üzrə ekoturizmin inkişafı məsələləri" adlı layihə çərçivəsində tədbir keçirib.

Nazirlikdən bildirilib ki, tədbirdə layihənin rəhbəri Seymur Əzəmmədov layihənin necə yaranması, məzmunu, əhəmiyyəti, əhatə dairəsi haqqında təlim iştirakçılarına ətraflı məlumat verib.

Qeyd olunub ki, ekoturizm iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayır.

Ekoturizmin cazibədarlığı xidmət sahələrinin durmadan genişlənməsində, qoyulan sərmayələrin qısa müddətdə özü-



nü doğrultmasında və gəlirin konvertasiyası mümkün olan valyuta şəklində alınmasındadır.

Tədbirdə layihənin məqsəd və perspektivləri, vəzifələri haqqında iştirakçılara geniş məlumatlar verilib.